

İradə Məhərrəmova¹⁹**AZƏRBAYCAN ONOMASTİKANIN ÖYRƏNİLƏMƏ TARİXİNƏ ÜMUMİ BAXIŞ**

Onomastikanın öyrənilməsi və geniş şəkildə tədqiqatçıların çalışması çox müüm amillərdən biridir, çünkü onomastik sistem dilin tarixi və xalqın tarixi ilə sıx bağlıdır. Azərbaycanda onomastik sistemin öyrənilməsi XX əsrin ikinci yarısından başlanılmış və bu sahədə davamlı olaraq irəliləyişlər əldə edilmişdir. Onomastikanın tarixi və öyrənilməsi məsələləri har zaman dölfiliklərin diqqət markazında olmuş, onomastika sistem ayrı-aynlıqla tədqiqata cəlb edilərək müüm elmi yeniliklər əldə edilmişdir. A.Qurbanov Azərbaycan dilinin onomastik sisteminin qədimliyini və onun təşkil olunduğu dil vahidlərinin böyük coğrafi oraziləri şəhət etdiyinə diqqəti cəlb edərək yazar ki, "həzirki Azərbaycan ərazisi ilə yanaşı Qərbi Azərbaycanda (indiki Ermənistan), Cənubi Azərbaycanda (Iran), Gürcüstan, Əfqanistan və digər ölkələrdə olan minlərlə türk-Azərbaycan mənşəli onomastik vahidlər təhlilə cəlb edilmiş və onomastik elmi tədqiqatlarında linqvistik mövqədən çox gərkli və dəyərli fikirlər söylənilmiş əsaslı, inancırdıcı müləhəzələr irəli sürülmüşdür" (1, s. 5). Deməli, Azərbaycan dilinin onomastik sistemini aşasından zaman yarın qədim tarixi köklərə əsaslanmaqla kifayətlənməməli, eyni zamanda onun geniş sahəni şəhət etdiyini da unutmamalıyıq.

Hər bir dilin onomastik vahidləri o dildə mövcud olan xüsusi adlardan təşkil olunur. "Dildə mövcud olan xüsusi adların cəmi onomastikanı təşkil edir. Deməli, onomastika hər hansı bir dildəki xüsusi adların məcmusudur. Məsələn, Azərbaycan dilinin onomastikası, özbək dilinin onomastikası, türkmen dilinin onomastikası" (2, s. 15). A.Qurbanovun fikirlərindən bəlli natiçaya gəlmək olur ki, onomastik sistemi təşkil edən hər bir söz xüsusi adlardır və onların dilin lügət tərkibində müüm yeri vardır.

XX əsrin 60-cı illəri onomastika sahəsində müüm addımlar atılmağa başlanıldı və natiçədə, onomastik sistemin geniş, əhatəli tədqiqinə böyük imkanlar yaradı. Sonralar onomastik sisteminin tədqiqi daha da sürləndi və onun tədqiqi ilə bağlı müxtəlif istiqamətlərdən araşdırılmalarə başlanıldı. Buna səbəb dildəki hər hansı xüsusi adın onomastik vahidin içtimai-tarixi inkişafının məhsuludur. Onomastik adlar keçmişin izlərini özündə qoruyub saxlayır və bu səbəbdən hər zaman onomastik vahidlərin tədqiqatının aparılması böyük ehtiyac vardır.

Azərbaycan dilində onomastik vahidlərin araşdırılmasında A.Qurbanovun böyük xidmətləri olmuşdur. O, adları dildə müüm amil kimi qiymətləndirmiş, onları çox vacib forqləndirici amil hesab etmişdir. Adların müüm əhəmiyyəti daşıdığını qeyd edən dilçi amil yazar ki, "dildə hər şeyin adı vardır. Ad olmasına insanları, bütün canlı varlıqları, əsya və hadisələri, habelə müüm coğrafi obyektləri seşmək onları bir-birindən forqləndirmək qeyri-mümkün oları. Buna görə də maddi varlığı öyrənmək, onu dərk etmək üçün duyanın, düşünenin hər şeyin tarixən adlandırılması başlıca şərt olmalıdır" (1, s. 9). Adların hər birinin içtimai-siyasi mühitdə, mədəni və sosial aləmdə müüm və böyük diqqət cəlb edən amillərdən biri olmuşdur. Ona görə də A.Qurbanov onomastikaya aid iki cildlik böyük əsərlər yazmış onomastik sistemi özlə plana çəkmişdir. Birinci cildi dilçi alım XI fəsilə bölmüş, 1-ci fəsildə onomastika və onomalogiya anlayışlarını izah etmiş, onomastik leksikanın dilin lügət tərkibində mövqeyinə aydınlaşdırılmışdır. Mütəllif onomastikanın sistem xarakteri daşıdığını qeyd etmək, bərabər onomastik vahidlərin linqvistik xüsusiyyətlərinə də təhlil etmişdir. İkinci fəsilde o, onomalogiyanın nəzəri əsaslarından bəhs etmiş, onun yanımsöbələri, növləri haqqında məlumat vermişdir. 3-cü fəsilde onomalogiyanın digər elmlərlə ədəbiyyatşunaslıq, tarix, etnoqrafiya, sosiologiya, coğrafiya, astronomiya, epigrafika və estetika ilə əlaqələrindən səhbat açmış, onlar arasında mövcud olan əlaqələrin xarakteristikasını vermişdir. IV fəsilde onomastik mənbələrə toxunan tədqiqatçı, həmin mənbələrin təsnifini və xarakteristikasını vermişdir. Beşinci fəsilde müəllif onomastik tədqiqat üçün material toplanmanın forma və üsullarını göstərmiş, növbəti fəsillərdə onomastikanın tədqiqi metodlarından, Azərbaycan onomastikasının öyrənilmə tarixində bahs etmişdir.

İkinci cilddə onomastik vahidlərin bölgüsü verilmiş antroponimlər, etnonimlər, toponiimlər, hidronimlər, zoonimlər, kosmonimlər, kəmatonimlər hər biri ayrıca fəsilde qeyd edilmişdir. İkinci fəsilde dilçi alım atroponimləri müəyen kateqoriyalara bölmüş, şəxs adı kateqoriyası, ata adı, soyad, ləqəb, təxallü, titul kateqoriyası adı altında qruplaşdırılmışdır. Üçüncü fəsilde Azərbaycan etnonimlərini ad kateqoriyası bələd tədqiqatçı entonimlərin leksikosemantik, fonetik, etimoloji xüsusiyyətlərini də göstərmişdir. IV fəsilde müəllif Azərbaycandakı toponiimlərin qruplarını, növlərini, arealını göstərmişdir. V fəsilde Azərbaycandakı hidronimlərin qruplarını, növlərini, etimologiyasını göstərmiş, onların leksik-qrammatik cəhətlərinə diqqəti cəlb etmişdir. VI fəsilde zooniimlərin prinsiplərini, leksik və qrammatik əlamətlərini qeyd etmişdir. VII və VIII fəsillərdə kosmonimlər, kəmatonimlər növlərini ayrı-ayrılıqla tədqiqatçı cəlb etmişdir. IX fəsilde onomastik vahidlərin əmələ galməsindən bəhs edən tədqiqatçı alım onların yaranmasının yollarını 6 bölmədə qruplaşdırılmışdır. X fəsilde onomastik vahidlərin oetik və əslubi xüsusiyyətlərini qeyd edən müəllif orfoqrafik, orfoepik məsələlərə də diqqəti çəkməmişdir. A.Qurbanovun araşdırımları onomastika elmində böyük irsliləyişə səbəb oldu və yeni onomastik tədqiqatlarının aparılmasına yol açdı.

O, onomastik leksikanın dilin lügət tərkibində mövqeyindən danışarkən qeyd etmişdir ki, "dildəki xüsusi adların cəmi onomastik leksikadır. Onomastik leksika öz daxilində xirdalana bilir. Məsələn, antroponimik leksika – yəni şəxs adlarının cəmi, toponiimik leksika – coğrafi adların cəmi" (2, s. 13).

A.Qurbanov onomastika problemlərinə hərortaya rəyaltılmış, onomastik sistemin ədəbiyyatşunaslıq, tarix, etnoqrafiya, sosiologiya, coğrafiya, astronomiya və s. ilə six əlaqəsi olduğunu qeyd etmişdir. Tədqiqatçı alım onomastik materiallarının toplanmasına da diqqət yetirmiş, onomastik leksikanın toplanması yollarını qeyd etmişdir.

¹⁹ BDU-nun Azərbaycan dil və nişnə mədəniyyəti kafedrasının müdafiələsi

Müellif onomastikanın növləri ilə bərabər, onu tarixi və müqayisalı onomalogiya adı altında qruplaşdırılmışdır. Təsviri onomalogiyadan danışarkən müellif onun əsas əlamətlərini qeyd etmiş, onunla bağlı araşdırmalarının müsləhətliyyətindən dəqiqətə qatdırılmışdır. "Təsviri onomalogiyanın müasir onomastik vahidlərinin tədqiqi və təhlili ilə məşğul olan müəyyən dilçilik səbəbinin bir növdür. Bu növ onomalogi tədqiqatlar, əsasən müasir onomatik sistemin mənzərəsini eks etdiridiyinə görə təsviri xarakter daşıyır" (2, s. 39). Təsviri onomastika ilə tarixi onomastika arasında müəyyən fərqlər vardır ki, bu da onomastikanı öyrənmək metodlarında özünü biruza verir. Təsviri onomalogiya onomastik sistemi müasir soyiyyətdə arasdırıldığı üçün onu tarixi köklərlə bağlamaq olmaz. "Tarixi onomalogiya isə xüsusi adın mənşəyini salqın tarixinim müxtəlif mərhələlərdə axtarır. Deməli, tarixim onomalogiyanın bu növünən əsas əlamətidir. Məlumdur ki, tarixlik anlayışının çox müxtəlifidir. Tarixi onomalogiya üncəq ayrı-ayrı xronoloji vəziyyətləri göstərməklə kifayətlənməməli, bu vəziyyətləri doğrudan əlaqə və sababləri da aşkar etməlidir" (2, s. 41-42). Müellif müqayisalı onomalogiyani şorh edərən yazar ki, "elə onomastik problemlər vardır ki, onları ancaq müqayisə ilə aydınlaşdırmaq olur. Belə faktorlar hər bir dildə, həm də müxtəlif qohum və yad dillərdə mövcuddur. Dil hadisisi və qanunlarının bu istiqamətdə tədqiqi ilə müqayisalı onomalogiya məşğul olur. Onomalogiyanın bu növü üçün müqayisə daha vacib əlamətdir" (2, s. 42).

Onomastik sisteminin öyrənilməsi və sistemləşdirilməsi dilin tarxi köklərinə bələd olmayı, zamanla müəyyən dəyişikliyə uğrayan sözün hansı fonetik, orfoqrafik dəyişikliyə məruz qaldığını müəyyən etməyə kömək edir.

Azərbaycan dilində onomastik leksikanın öyrənilməsi dövərünə şərti olaraq belə qeyd edə bilərik.

- 1) Onomastik leksikanın ilk elmi tədqiqatı. Bu dövr A.Bakixanovun adı ilə bağlıdır. Ayndır ki, A.Bakixanovun məşhur "Gülüstani-İrm" poemasında bir çox yer adlarının – toponimlərin izahı verilmişdir. M.Adilov və A.Paşayev də A.Bakixanovun Azərbaycan dilində ilk onomastik tədqiqatçı olduğunu qeyd edirlər. "Azerbaiyancın onomastikasının geniş elmi tədqiqinə ancaq son 20 ildə başlanmış və hal-hazırda onun müxtəlif sahələri üzrə tədqiqatlar aparılmışdır. Lakin Azərbaycanda (o cümlədən türkologiyada) onomastikasının ilk elmi tədqiqi A.Bakixanovun və M.F.Axundovun adı ilə bağlıdır. A.Bakixanov "Gülüstani-İrm" adlı əsərində bir çox toponimin izahını vermiş. "Ösərləri, risalələri, məktubları" adlı kitabında isə ilk dəfə olaraq titul və faxri adlan fərqləndirmiş və onların funksiyasını müəyyənləşdirmişdir" (3, s. 7). Gətirilən sitata əsaslanaraq qeyd edə bilsək ki, doğurğan da, onomastik sistemin araşdırılması XIX əsrin birinci yarısında mövcud olmuş, ancaq sistemli xarakter daşılmamışdır.

İkinci mərhələ kimi XX əsrin 50-ci illərindən başlayan və onomastik tədqiqatların təşəkküllü dövrü kimi dəyərləndirilsə bilsə. Bu dövrdən başlayaraq onomastik tədqiqatlar öz dövrünün mühüm və sistemli araşdırılması mərhələsinə keçdi. Adı çoxilan onomastika ilə bağlı A.Qurbanovun araşdırılmışları mühüm əhəmiyyət kasb edir. Daha sonra M.Adilov, A.Pasayev və b. onomastik sahədə ardıcıl tədqiqat aparmışlar.

Üçüncü dörtlü müstaqillik illerinde onomastik tədqiqatları adı altında dövrləşdirə bilərik. Bu dövrədə A.Bağışov iki cildlik “Onomastika problemlər” adlı kitab çap etdi. Kitabın birinci cildinin 1-ci bölməsində müəllif antropologiya masasına toxunmuş şəxs adlarını antroponimiya bölməsinə daxil etmişdir. “Azərbaycan dilinin antroponimlik leksikasında xüsusi kəmiyyəti və tutunu, forma və məzmunu ilə seçilən şəxs adları xalqımızın tarixi yaradıcılıq məhsulu və manəvi sarvətidir. Şəxs adları insan cəmiyyəti yaradığı gündən meydana gəlmiş, cəmiyyətin ictimai, siyasi, sosial, iqtisadi və mədəni təraqqisi ilə bağlı inkişaf yolu keçmiş, müraciətli dövrlərdə və müxtəlif şəraitde formalaşmış, nəhayət dilimizdə şəxs adlarının müasir və zəngin sistemi yarınmışdır” (4, s. 9). Bölmədə şəxs adları onomastik sisteminin böyük bir hissəsini əhatə edir və insanlara maxsus zəruri əlamət kimi qiymətləndirilir. İnsanlara verilən xüsusi adlar onları bir-birindən fərqləndirməyə kömək edir və onların hər birinin mühüm tarixi əhəmiyyəti vardır. Tədqiqatçı şəxs adlarını əsrlərin, minilliklərin yadigarı adlandırır, belə sözlərin dilimizin on qədim xüsusiyyətlərini, xalqımızın mədəni səviyyəsini, adət-ənənəsini özündə qoruyub saxladığıni deyərək onları mühüm abidə də adlandırmaşdır.

A.Bağirov "Onomalogiya problemləri" adlı əsərin 2-ci cildində hidronimlər, zoonimlər, fitonimlər, kosmonimlər, ktematonimlər haqqında ayrı-ayrılıqla məlumat vermiş, onomastik vahidlərin leksik-grammatik xüsusiyyətləri haqqında məlumat vermişdir.

Qeyd edək ki, onomastik vahidlər üslubi baxımdan tədqiqatçı colb edilmişdir. Ə.Mikaylova "Onomastik vahidlərin üslubi imkanları" adlı əsərində onomastik vahidlərin Azərbaycan ədəbi dilinin bəddi üslubunun lügət tərkibinə böyük təsir göstərdiyini qeyd edir. "Onomastik vahidlər Azərbaycan ədəbi dilinin bəddi üslubunun lügət tərkibini zənginləşdirir, əsərin məzəmununa, ideyasına, surət xəttinə və s. xidmət edir" (5, s. 3).

Onomastik vahidlərin arasındırğı əsas məsələ xüsusi adlar olduğu məlumdur. Ona görə də onomastika çox zaman dilçiliyin müstəqil səbəsi kimi araşdırılır. Onomastik vahidlərin tədqiqatə calb edilməsi yalnız dilçilik baxımından deyil, bir çox elmlərlə əlaqlı öyrənilir ki, bunu da demək olar ki, bir çox dilçilər yekdilliklə qəbul edirlər. "Hər hansı bir onomastik vahidin yaranma tarixini bilmək isə bizi həmin dövrdə xalqımızın yaşış tarzı, adət-ənənəsi, psixiologiyası, dini mənşələri, milli təşkilatı, müxtəlif xalqlarla əlaşlılığı, inqisivişonun iqtisadi durumu və s. haqqında müyyən təsəvvür yaranır" (5, s. 6). Deməli, onomastik vahidlərin öyrənilməsi tarixi baxımdan bizi ən əcdim dövrlərlərə apara, həmin dövrdə xalqın mədəniyyəti, dünyagörüsü, manəvi həyatı ilə tanış edə bilər.

Müstaqilliyyin qazanılması bir çox sahələrdə yeniliklərin təbliğ oləcə də milli varlığımız, dilimiz, tariximiz və s. üçün yeni şəhifələr açıdı. Müstaqilliyyin bərpası milli düşüncənin formallaşması onomastik sistemdə də zamanla mövcud olmuş, sonralar dəyişdirilmiş bir çox adların bərpasına yol açdı. Eləcə də zamanın tələbi ilə dilimiz yəni onomastik vahidlər daxil olmağı başlandı. Sözsüz ki, onomastik sistemdə dəyişiklik milli maraqlara, milli düşüncəyə, tarixi köklərə asanlaşdırma aranılmışa başlanıldı.

Y.Cəfəri müstəqililik illərində Azərbaycan dilinin onomastik sistemində çox ciddi dəyişiklərin olduğunu qeyd edərək yazar ki, "bu mərhələ Azərbaycan toponimiyasında uzun illərdən sonra, nəhayət ki, məlli köklərə qayıdış kimi səciyyələndirilməlidir. Azərbaycan rühuna yad ideologiyaların xalqın, torpağın yaddaşından xalqın, torpağın yaddaşından silib unutdurmağa çalışdığı qədim adlarımızın geniş tərkibdə bərpası prosesi məhz bu dövrdən başlayır. Məziniyundan bütün bir tarix yaşadan coğrafi adlarımız məhz bu dövrde yenidən öz statusuna qaytarılmış, Azərbaycan toponimik mühiti yad formatlardan xeyli dərəcədə təmizlənmişdir" (6, s. 24-25)

Qeyd edək ki, onomastikanın müxtəlif sahələri ilə bağlı müxtəlif araşdırımlar aparılmış XX əsrə M.Baharlı “Azərbaycan” adlı kitab nəşr etdirildi və Azərbaycan haqqında bir çox məlumatlar vermişdir bərabər bəzi yer adlarının da etimologiyasına dair maraqlı fikirler irəli sürmüştür” (7, s. 20-64). Buradan belə natiçəyə gələ bilərik ki, Azərbaycanda onomastik vahidlərin araşdırılması müümüm əhəmiyyət və dərin tarixi köklər malikdir.

Demeli, onomastik vahidlərlə bağlı tədqiqatlar dilçilik, tarix, etnoqrafiya, coğrafiya, ədəbiyyatşünaslıq üçün çox mühüm mənbədir. Onomastika elminin inkişafı XX əsrin 50-ci illərindən sonra daha sistemli xarakter daşımağa başlaşa da, onunla bağlı ilk məlumatlar da əvvəlki əsərlər aid edilir. A.Bakıxanovun araşdırışları onomastik tədqiqatlar üçün başlangıç mərhələ hesab edilsə də, sonrakı dövrde tarixi proseslər bəzətədqiqatları sistemişə aparmağa imkan vermişdir. Sovet dövründə tədqiqatlar sistemişə xarakter almış, müstəqillik illərində isə daha milli xarakter almışdır.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYA

1. Qurbanov, A. Azərbaycan onomasiyalarının əsasları / A.Qurbanov [2 cildlər]. – Bakı: c. 2. – 2019. – 432 s.
 2. Qurbanov, A. Azərbaycan onomasiyalarının əsasları / A.Qurbanov [2 cildlər]. – Bakı: c. 1; – 2019. – 280 s.
 3. Adilov, M. Azərbaycan onomastikası / M.Adilov. APəsəyev – Bakı: Elm. – 2019. – 104 s.
 4. Bagirov, A. Onomasiyaya problemləri / A.Bagirov [2 cildlər]. – Bakı: Elm və təhsil, c. 1. – 2010. – 436 s.
 5. Mikayılova, Ə. Onomastik vahidlərinin əslübü imkanları / Ə.Mikayılova. – Bakı: Məmər Nşryyyat-Poliqrafiya. – 2008. – 302 s.
 6. Cəfərli, Y. Azərbaycan dilinin onomastikası müstaqil dövründə / V.Y.Cəfərli. – Bakı: Elm və təhsil. – 2014. – 386 s.
 7. Völyev, M. Azərbaycan / M. Völyev. – Bakı: Azərbaycan Nşryyyat. – 1993. – 192 s.

Açar sözlər: onomastika, onomastik vahidlər, onomastikanın araştırma tarixi, onomastikanın tətbiqləri, onomastikanın əsas məzənnələri, onomastikanın əsas problemləri.

Key words: onomastics, onomastic units, history of onomastics research

Ключевые слова: ономастика, единицы ономастики, история исследования ономастики

Azərbaycan onomastikasının öyrənilmə tarixinə ümumi baxış

XÜ

Azərbaycan dilində onomastik vahidlər dilin leksik sistemində çox mühüm rol oynayır və xüsusi adları, arşadılması ilə möşgül olur. Onomastik sistemin özünəməxsus şöbələri vardır ki, bu da onomastikanın müstəqil sahə kimi formallaşmasına imkan verir. Onomastik sistemi də yer alan antroponimlər, topominimlər, etnonimlər, zoonimlər və s. yarımşöbələrin ayrı-ayrılıqla araşdırılması və müxtəlif aspektlərdən tədqiqatı cəlb edilməsi çox mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda onomastik sistemin tarixi baxımdan araşdırılmış A.Bakıxanovun adı ilə bağlıdır. Daha sonra XX əsrin avvallarında bu sahədə sistemi araşdırmaşalar aparılmış, mühüm elni yeniliklər əldə edilmişdir. Müstəqillik illərində onomastik tədqiqatlar milli və mənəvi köklərimizə bağlılığı ilə seçilir.

An overview of the history of the study of Azerbaijani onomastics

Summer

Onomastic units in the Azerbaijani language play a very important role in the lexical system of the language and are engaged in the study of special names. The onomastic system has its own departments, which allows onomastics to be formed as an independent field. Anthroponyms, toponyms, ethnonyms, zoonyms, etc. in the onomastic system. It is very important to study the subdivisions separately and to involve them in research from different aspects. The historical study of the onomastic system in Azerbaijan is connected with the name of A. Bakikhanov. Then, in the early twentieth century, systematic research was conducted in this area, important scientific innovations were obtained. During the years of independence, onomastic research is distinguished by its connection to our national and spiritual roots.

Обзор истории изучения азербайджанской ономастики

Рез

Ономастические единицы в азербайджанском языке играют очень важную роль в лексической системе языка и занимаются изучением специальных имен. В ономастической системе есть свои отделения, что позволяет формировать ономастику как самостоятельную область. Антропонимы, топонимы, этнонимы, зоонимы и др. в ономастической системе. Очень важно изучать подразделения по отдельности и взаимосвязи их в исследование с разных сторон. Историческое изучение ономастической системы в Азербайджане связано с именем А. Бакиханова. Затем, в начале XX века, были проведены систематические исследования в этой области, были получены важные научные новшества. В годы независимости ономастические исследования отличаются своей связью с нашими национальными и духовными корнями.

RƏYÇİ: dos.S.Abbasova